

1905-1906-cı illər erməni vandalizmini ifşa edən nəşr

Tarixi həqiqətlərin üzə çıxarılmasından arxiv sənədləri ilə yanaşı kütłəvi informasiya vasitələrində, mətbuat səhifələrində, qəzetlərdə dərc olunan məqalələr və məlumatlar mü hü mənbələr sayılır. Bu baxımdan, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevin redaktoru və öz sözünün müəllifi olduğu "1905-1906-ci il erməni-azərbaycanlı münəaqışesi "Nyu-York Tayms" qəzetiñin səhifələrində" adlı toplu qeyd olunan illərdə erməni cinayətlərinin bilinməyən tərəflərinin üzə çıxarılmasında, zəngin informasiya mənbəyi kimi tarixi siyasi əhəmiyyət daşıyan nəşrdir.

1851-ci ildən hazırkı vaxta qədər, 1 mil yondan yuxarı tirajla nəşr olunan ABŞ-in gündəlik "Nyu-York Tayms" (The New York Times) qəzetiñde Amerika daxil olmaqla beynəlxalq aləmdə baş veren mü hü ictimai-siyasi, iqtisadi proseslər şəhər olunur, hadisələrə qiymət verilir. Tədqiqatın ümumiyyətdə müasir beynəlxalq münasibətlər tarixində mü hü mövzuya hasr olunması onun aktuallığına diqqət çekir. Toplanan məqalələrin ötən XX əsrə etnik və milli münəaqışələrin işçiləndirilməsi ilə bir başa bağlı olması akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi Qərb kütłəvi informasiya vasitələrinin, habelə tanınmış beynəlxalq təşkilatların diqqət yetirdiyi mü hü məsələlər sırasına daxildir. Bununla bağlı akademik Ramiz Mehdiyev qeyd edir: "Danılmaz faktdır ki, Qərb ölkələrinin kütłəvi informasiya vasitələri, eləcə də dünyada ictimai fikir formalaşdırın nüfuzlu beynəlxalq təşkilatlar etnik münəaqışələrin en müxtəlif aspektlərinə müstəsna diqqət ayırrılar. Cənubi Qafqazdakı milli münasibətlər və münəaqışələrə aid məsələlər isə müasir Qərb kütłəvi informasiya vasitələrinde en çok müzakirə edilən məsələlərdəndir. Hazırkı toplu müelliflərinin məqsədi de bu amili nəzərə almaqla, 1905-1906-ci illər erməni-azərbaycanlı münəaqışının "Nyu-York Tayms" qəzetiñde işçiləndirilməsi səviyyəsinə və dərəcəsinini öyrənməkdir". Bu gün ABŞ-in Cənubi Qafqaz regionuna ciddi marağını nəzəre alsaq, yüz il bundan əvvəl baş vermiş hadisələrin Qərb mətbuat üçün nə qədər maraq kəsb etdiyi söyləmək olar.

Qəzetiñ arxivindən tarixi faktların alda olunmasında yaxından iştirak etmiş azərbaycanlı alimlər, kitabın tərtibçi müellifləri, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnsti tutununun parıcı elmi işçisi, dövlət mükafatı laureati, tarix üzrə fəlsəfe doktoru, dosent Nigar Gözəlova və AMEA prezidenti katiblının rəisi, siyasi elmlər üzrə fəlsəfe doktoru, dosent Eldar Əmirovun toplunun "Tərtibçilərden" bölməsində qeyd etdiyi kimi: "Etnik münasibətlər və ziddiyətlər, onların doğdurduğu münəaqışa və regional toqquşmalarla bağlı problemlər beynəlxalq münasibətlər sistemində əhəmiyyətli yer tutur". Şəhər olunduğu kimi, problemin beynəlxalq səviyyədə elmi-nəzəri, tarixi və siyasi əhəmiyyətinə vurğu edən müelliflər haqlı olaraq ermənilərin etnik zəmündə Cənubi Qafqazda tərətdikləri sünni münəaqışının tarixi faktlar esasında səbut olunması ilə regionun aborigen xalqı azərbaycanlıları qarşı tərədiñmiş qətlamlara əslində Qərb əməkçi tərəfindən siyasi qiymət verilmiş olduğuna diqqət çekirlər. Regionu analiz edən Qərb strateqləri istər keçən əsr, istəsə de XXI əsrde Qafqazda, xüsusilə de Cənubi Qafqazda baş veren prosesləri şəhər edərək, mürükkeb problem olan etnik və milli münəaqışlara daim diqqət yetirir, həlli mürükkeb məsələlərin işçiləndirilməsində nüfuzlu KİV-lərin, dövri mətbuat organlarının rolunu danılmaz həqiqət olaraq qalır. Lakin onu da qeyd etmek lazımdır ki, məlum Qərb mətbuatlarında regionla bağlı aparılan təhlillər hər zaman həqiqətə səykənmir, əksər hallarda toplanan həssas informasiyalar, dini və milli təsəssübkeşliklə, birtərəfli, yaxud qərəzli şəkildə eks olunur.

Düz 115 il bundan əvvəl Azərbaycanda aş verən qanlı cinyaet hadisələri haqqında



yazan nüfuzlu qəzetiñin səhifələrində erməni cinayətləri açıq şəkildə etiraf olunur, bəzi hallarda isə vandalizmin üzəri pərdələnməye çalışılır. XX əsrin avvəllerində Rusiya imperiyasında geniş müşahidə olunan fəhləkəndli üşyanları, müxalif və inqilab ruhu təşkilatların aktivləşməsi, milli hərəkatların güclənməsi və sosial-iqtisadi böhranın dərinləşməsi çar rejiminin tədrīcən zəifləməsine getirib çıxardı. Hadisələrin gün keçidkəc mürəkkəbələşməsi 1905-1906-ci illərdə Cənubi Qafqazda etnik münəaqışələr zamanı özünü açıq şəkildə bürüze verirdi. 1905-ci il inqilabının başlığındığı fevral ayindan etibarən regionun azərbaycanlıları yaşayan mənətəqələrində gələn ermənilər yerli əhaliyə qarşı qızışdırılmışa başlanmış ve hadisələr qanlı toqquşmalarla qədər uzanmışdır. Təkcə Bakı şəhərində 1905-ci ilin fevral, avqust və oktyabr aylarında - üç dəfə kütłəvi qarşıdurmalar nəticəsində dinc azərbaycanlılar qətla yetirilmiş, hadisələrin miqyası genişlənərək İrəvan və Yelizavetpol quberniyalarını da əhət etmiş, sonda hərbi vəziyyətə elan olunmuşdur. Ardından milli qırğınlara qarşısını almaq məqsədile Naxçıvan və Şuşaya cəza dəstələri göndərilmiş, lakin azığın ermənilərin vandal hərəkətlərinə son qoyulmamış, hadisələr 1906-ci ilə qədər ağır cinayətlərə müşahidə olunmuşdur. Qanlı hadisələrin kökündə dayanan mü hü amil Rusiya-İran və Rusiya-Osmanlı müharibələri nəticəsində Qafqaz etnosuna yad ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması və çarizmin parçala hökm sür siyaseti ilə six bağlı olmuşdur.

Topluda 1905-ci il yanvarın 1-dən 1906-ci ilin 31 dekabr tarixindək "Nyu-York Tayms" qəzetiñde Cənubi Qafqaz üzrə erməni cinayətləri ifşa edən və qəti hadisələriñi üzə çıxaran 100 məqalə tarixçi Nigar Gözəlova tərəfindən seçilmişdən, bütövlükde ingilis dilindən Azərbaycan dilinə, parallel olaraq rus dilinə tərcümə olunmuş və faktiki materiallar ilk dəfə elmi dövriyyəyə daxil edilmişdir. Ümumilikdə son iki yüz ilde azərbaycanlıları qarşı hayata keçirilən erməni qətlamları ilə bağlı silsilə tədqiqatların müellifləri kimi Nigar Gözəlova və Eldar Əmirovun ərsəyə gətirdikləri yeni toplu məvcud sahədə tədqiqat aparan alimlər üçün dəyərlər mənbə rolunu oynayacaq. Kitabda toplanan məqalələrin üç dildə nəşr olunması isə kitabın Vətən tarixşünaslığı üçün mü hü mənbə sayılmalıdır yanaşı, geniş oxucu kütləsi üçün açıq olduğunu göstərir və faydalı informasiya mənbəyi kimi gələcəkdə yeni əsərlərin meydana gəlməsinə xidmət edəcək. Həmçinin, topluda tərcümələrlə yanaşı müelliflər tərəfindən şəhərlərin yazılması, qəzetin orijinal nümunələrinin eks olunması tərtibçi alimlərin məsələyə diqqətə yanaşdırılmasını, məqalələrdə göstərilən faktların miqyası və mahiyət etibarilə, informasiya almaq baxımından tarixi, həmçinin siyasi əhəmiyyətini eks etdirir.

Qəzetiñ səhifələrində Azərbaycanın tarixi İrəvan bölgəsində erməni qəddarlığının ağır nəticələrini şəhər edən müxbir Gors (İrəvan quberniyasının Şəhər-Dərələyəz qəzasında yerləşən) kəndində 400 azərbaycanının qətla yetirildiyini və əmlaklarının talan edil-

diyiñi yazır. Bu haqda məlumat qəzetiñ 15 noyabr 1905-ci il sayında dərc edilmişdir. Vəziyyətin kəskinlaşdıyi bir dövrde, qəzetiñ 21 dekabr 1905-ci il sayında, müsəlmanların Qafqazda qırğınlara son qoyulması məqsədilə Osmanlı sultanına müraciət üvanlaşdırıldılar da məlumatlar sırasında diqqət çekir. Buna baxmayaraq ermənilərin azərbaycanlıları qarşı qətl və qarət hadisələri sengimeş, qəzetiñ növbəti sayıları "Ermənilər məhəmetin ne olduğunu bilmir" (21 yanvar 1906), "Silah əldə etmək üçün qazilan tunnel" (7 may 1906), "Şuşa bombalanı" (30 iyul 1906) başlıqlı "Nyu-York Tayms" səhifələrində Qərb mətbuatı erməni vandalizmini ifşa etmişdir.

Toplunu tədqiqatçılar üçün maraqlı edən cəhətlərdən biri odur ki, burada azərbaycanlıları qarşı tərədiñ erməni cinayətləri ilə yanaşı, Cənubi Qafqazda baş verən ictimai-siyasi proseslərə bağlı ingilisdilli mətbuatın yaydığı məqalələrə də rast gəlinir. Bununla bağlı "Nyu-York Tayms" qəzetiñ 9 yanvar 1905-ci il tarixli buraxılışında "Yangınlar nəticəsində Bakıda neft obyektləri alovlanmışdır" başlıqlı yazidan aydın olur ki, şəhərdə ictimai asayışı pozan ermənilərin dinc əhaliyə qarşı qətl hadisələri töredikləri həmin illərdə Nobellərə aid 16 neft burunu yandırılmış və məhv edilmiş, 6 fəhle öldürülən, 30-u isə yaralanmışdır. Məqalələr arasında diqqət çəkən məqalələrdən biri məşhur Şamaxı zəlzəlesi ile bağlıdır. Fəlakətdən yanan qəzetiñ 18 yanvar 1905-ci il tarixli sayında: "Zəlzələ nəticəsində yüzlər insan həlak olmuşdur. Qafqazda daha bir fəlakət. İnsanlar dağıntılar altında qalmışdır" başlıqlı yazida şəhərin six məskunlaşma olğduğu yerde tikililər altında çox sayıda insanın qaldığı diqqətə çatdırılır. Qəzətdə həmçinin ermənilər tərəfindən resmi şəxslərin öldürülməsi faktları da işçiləndirlər və 19 fevral 1905-ci il buraxılışında qeyd olunur: "İğdirə ermənilər tərəfindən Qutub soyadlı dairə memuru qətla yetirilmişdir. Cinayət siyasi motivli olmuşdur". Yaxud qəzetiñ 22 fevral 1905-ci il tarixli buraxılışında "Bütün Qafqazda çar hakimiyyətinə qarşı üşyan" adlı yazida, baş qaldıran etnik və milli münəaqışələr şəhər olunarken burada da ermənilərin ön sıralarda durduğu məlum olur. Buna nüfuzlu yazıda şəhərin oxuyuruq: "Ermənilər, ruslar, çarkzələr Rusiya imperatoruna qarşı birleşərək, rus əşqerlərinin silahını və hətta toplarını əle keçirmişlər. Onlar bölgənin gubernatorunu nazrətxanada saxlayırlar. Üşyancılar şəhərdən kenarda düşərgələr qurmuşlar". Belə ciddi faktlarla yanaşı yuxarıda qeyd edildiyi kimi, qəzetiñ səhifələrində birtərəfli yazılar rast gelinir ki, bu da azərbaycanlı əhaliyə qarşı ictimai fikri erməni cinayətlərindən yayındırmağa xidmət edən informasiyadır.

Üzərindən bir əsrdən yuxarı vaxt öten qəzetiñ məlumatlarına baxmayaraq, müasir dövrdə, informasiya texnologiyalarının inkişaf etdiyi zamanda provokativ meylleri reallaşdırma bilməyən düşmən cəbhəsi açılan arxivler qarşısında öz acizliyini etiraf edir. Azərbaycan Respublikasının 44 günlüğü Vətən müharibəsindən əldə etdiyi parlaq qələbə, bölgəyə gətirdiyi davamlı sühə və eminənlilik Cənubi Qafqaz regionundan rəalliğə dəyişmiş və ölkə həqiqətləri beynəlxalq informasiya vasitələrile döyünlərin hər tərəfinə yarylaraq erməni vandalizmi dəfələrlə ifşa olunmuşdur.

Məqalədə sadalanan bütün müsbət məqalələrin toplunun tarixi, elmi-siyasi əhəmiyyətini bir dəha göstərməklə, üzərindən uzun illər keçməsinə baxmayaraq, hələ də aktual olduğunu əks etdirir və tərtibçi müelliflərin səmərələrə tərəfdarlıca ortaya qoyduqlarını əsaslaşdırır. Bu səbəbdən, "1905-1906-ci il erməni-azərbaycanlı münəaqışası" "Nyu-York Tayms" qəzetiñ səhifələrində" adlı toplunun, xüsusiilə dövrü araşdırın tarixçi, jurnalist, politoloq, sosioloq və s. sahələrdə çalışıyan tədqiqatçılar üçün dəyərlər mənbə olmayış kimdə şübhə doğurmur.

Aqil ƏHMƏDOV
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Beynəlxalq münasibətlər və diaspor tarixi" şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos.